



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun  
elmi-tədqiqat programlarının, layihələrinin və digər elmi tədbirlərin  
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə  
2011-ci il üçün Gənc Alim və Mütəxəssislərin müsabiqəsinin  
(EİF/GAM-2011-2(4)) qalibi olmuş və yerinə  
yetirilmiş layihə üzrə

### YEKUN ELMİ-TEXNİKİ HESABAT

Layihənin adı: Suyun səthinə dağılmış neftin nazik təbəqəsini kənar etmək üçün ekoloji zərərsiz səthi-aktiv reagentlərin sintezi və tədqiqi

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Rəhimov Rəvan Abdullətif oğlu

Qrantın məbləği: 40 000 manat

Layihənin nömrəsi: EİF/GAM-1-2011-2(4)-26/18/4-M-12

Müqavilənin imzalanma tarixi: 11 may 2012-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 12 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 1 iyun 2012-ci il – 1 iyun 2013-cü il

Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır

Diqqət! Uyğun məlumat olmadığı təqdirdə müvafiq bölmə boş buraxılır

Hesabatda aşağıdakı məsələlər işıqlandırılmalıdır:

**1** Layihənin həyata keçirilməsi üzrə yerinə yetirilmiş işlər, istifadə olunmuş üslub və yanaşmalar

Layihə həyata keçirilməsi üçün müxtəlif sinif səthi-aktiv maddələr sintez edilmişdir. 1. Yağ turşuların duzları; 2. Bitki yağlarının amidoaminləri; 3. Bitki yağlarının metiletilolamidləri; 4. Bitki yağlarının metiletilolamidləri fosfat modifikatları; 5. Bitki yağları əsasında alınmış etilolamidlərin oksipropil törəmələri.

1. Yağ turşularının duzları.

Yağ turşularının duzlarının almaq üçün tərkibində müxtəlif uzunluqlu karbohidrogen radikalı saxlayan yağ turşularının triqliseridləri (kokos, palma və raps yağları) götürülmüşdür. Bitki yağları birinci mərhələdə hidroliz edilmiş və turşu fraksiyası ümumi qarışıqdan ayırmışdır. Alınmış turşu

fraksiyaları müxtəlif azotlu birləşmələrlə aşağıdakı şəxəm üzrə neytrallaşdırılmış və yeni SAM-lar sintez edilmişdir:




Burada R=C<sub>8</sub>-C<sub>18</sub> bərabər olub, bitki yağlarında olan turşu qalığının karbohidrogen radikalıdır ki, həm doymuş, həm də doymamış olur.

Sintez edilmiş duzlar aşağıdakılardır:

Kokos yağı turşu fraksiyاسının dietilamin duzu, kokos yağı turşu fraksiyاسının trietilamin duzu, kokos yağı turşu fraksiyاسının monoetanolamin duzu, kokos yağı turşu fraksiyاسının dietanolamin duzu, kokos yağı turşu fraksiyاسının trietanolamin duzu, kokos yağı turşu fraksiyاسının dietanolamin metilaminoetanol duzu, kokos yağı turşu fraksiyاسının etilendiamin duzu, kokos yağı turşu fraksiyاسının dietilentriamin duzu, kokos yağı turşu fraksiyاسının trietilentetramin duzu, kokos yağı turşu fraksiyاسının piperidin duzu, kokos yağı turşu fraksiyاسının morfolin duzu (eyni duzlar həm palma, həm də raps yağı turşu fraksiyaları əsasında da sintez edilmişdir). Sintez edilmiş duzların quruluşları İQ-spektroskopiya üsulu ilə identifikasiya edilmişdir. Onların müxtəlif həllədici lərde həllolma qabiliyyətləri öyrənilmiş, turşu və amin ədədlərin təyin edilmişdir. Eyni zamanda sintez edilmiş duzların səthi-aktivlikləri su-hava sərhədində tədqiq edilmiş və kolloid-kimyəvi parametrləri hesablanmışdır.


## 2. Bitki yağlarının amidoaminləri

Amidoamin tipli SAM-lar əsasən bitki yağları və polietilenpoliaminlər əsasında alınmışdır. Bu məqsədlə tərkibində müxtəlif doymuş və doymamış karbohidrogen radikalı saxlayan yağ turşularının triqliseridləri (qarğıdalı, zeytun, kokos, palma və raps yağları) və polietilenpoliaminlər (etilendiamin-EDA, dietilentriamin-DETA və polietilenpoliamin-PEPA) götürülmüşdür. Triqliseridlər ilə aminlərin qarşılıqlı təsiri nəticəsində aminoamid tipli SAM-lar alınır. Sintezlər ədəbiyyatda məlum olan reaksiyalardan fərqli olaraq bir mərhələdə aparılmışdır. Triqliseridlərin etilendiamin və dietilentriaminlə reaksiyası 1:3 mol nisbətində 130-140 °C aparılmışdır. Reaksiyaların ümumi sxemi aşağıdakı kimidir:



burada R-turşu qalığında olan karbohidrogen radikalıdır.

Triqliseridlərin polietilenpoliaminə 1:1-1,5 mol nisbəti götürülmüş və reaksiya 130-160 °C aparılmışdır:



burada R-turşu qalığında olan karbohidrojen radikalıdır.


Reaksiya zamanı alınmış gliserin suyu ile yuvarlak sistemden koparladır.

Qarğıdalu yağı əsasında amidoamin, diamidoamin və diamidodiamin tipli yeni SAM alınmışdır. Eyni tipli SAM-lar zeytun, kokos, palma və raps yağları əsasında da sintez edilmişdir. Sintez edilmiş amidoaminlərin quruluşları  $\text{IQ-}$ ,  $\text{UB-}$  və NMR-spektroskopiya üsulu ilə identifikasiya edilmişdir. Onların müxtəlif həllədicilərdə həllolma qabiliyyətləri öyrənilmiş, turşu və amin ədədləri təyin edilmişdir. Eyni zamanda sintez edilmiş amidoaminlərin səthi aktivlikləri su-hava və kerosinsu sərhədlərində tədqiq edilmiş və kolloid-kimyəvi parametrləri hesablanmışdır.

Sintez edilmiş amidoamin tipli SAM-larda olan  $-NH$  ve  $-NH_2$  qrupları reaksiya qabiliyyətli olduğu üçün onların müxtəlif turşular, alkilhallogenidlər, epoksidlərlə qəşiqlıqlı təsiri zamanı yeni xassələrə malik kation-aktiv SAM-lar alınır. Deməli sintez edilmiş amidoamin tipli SAM-lar yeni sinif müxtəlif təyinatlı kation-aktiv SAM-ların alınması üçün ilkin xammaldır.

### 3. Bitki yağlarının metiletilolamidleri

Apardığımız tədqiqatlar zamanı müəyyən edilmişdir ki, monoetanolamin və dietanolamin əsasında sintez edilmiş etilolamidlər yüksək səthi aktivliyə malik olmaqla effektiv neftiyigma və neftdispersləmə qabiliyyətinə malikdir. Lakin metilaminoetanol əsasında sintez edilmiş etilolamidlər haqqında məlumat az olmaqla yanaşı onların nisbətən yüksək temperaturda ( $t=150-160^{\circ}\text{C}$ ) və fərdi karbohidrogenlər əsasında sintez olunduğu qeyd edilmişdir. Bu baxımdan bitki yağıları və metilaminoetanol əsasında bir mərhələli üsulla yeni SAM-ların alınması elmi və praktiki əhəmiyyət kəsb edir. Bu məqsədlə bitki yağıları (qarğıdalı, zeytun, pambıq, palma, kokos və raps) və metilaminoetanol əsasında bir sıra SAM-lar sintez edilmişdir. Triqliseridlərin metilaminoetanolla qarşılıqlı təsir reaksiyası 1:3 mol nisbətində,  $130-140^{\circ}\text{C}$ -də 14-16 saat müddətində aparılmışdır. Reaksiyanın ümumi sxemi aşağıdakı kimidir:



burada R-turşu qalığında olan karbohidrogen radikalıdır.


Sintez edilmiş metiletilolamidler sarı-qırmızı ve qırmızı-qəhvəyi rəngli mayelərdir. Onlar etanolda, izopropanolda, asetonda, heksanda, kerosində və asetonda yaxşı, suda isə qismən həll olur. Metiletilolamidlərin turşu ədədləri  $8,0-10,3$   $\text{m}\text{qKOH}/\text{q}\text{-a}$  intervalında dəyişir. Onların quruluşları  $\text{IQ}$ -və NMR-spektroskopiya üsulu ilə identifikasiya edilmişdir.

Sintez edilmiş metiletilolamidlerde olan  $-OH$  grunu reaksiya qabiliyyəti olduğu üçün müxtəlif turşular ( $H_3PO_4$ ,  $H_2SO_4$  və s.) və epoksidlərlə (propilen oksidi və epiklorhidrin) gərnilək təsizi:

zamanı yeni modifikatlar alınır.

#### 4. Bitki yağlarının metiletilolamidleri fosfat modifikatları

Sintez edilmiş metiletilolamidlərin xassələrini yaxşılaşdırmaq üçün onlar ortofosfat turşusu ilə modifikasiya edilmişdir. Reaksiya zamanı metiletilolamidin ortofosfat turşusuna 1:1 nisbəti götürülmüş və 45-55 °C temperaturda aparılmışdır. Fosforlaşma reaksiyasının sxemini aşağıdakı kimi göstərmək olar:



burada R-turşu qalığında olan karbohidrogen radikalıdır.


Fosfat modifikatları sarı, qırmızı və qəhvəyi rəngli olmaqla pasta və maye halında birləşmələrdir. Onlar suda pis həll olur, etanolda, propanolda, asetonda, heksanda və kerosində yaxşı həll olur. Amidlərin fosfat modifikatlarının turşu ədədləri 222,7 mqKOH/q-dan 350,1 mqKOH/q-a qədər dəyişir.

Sintez edilmiş metiletilolamidlərin və onların fosfat modifikatlarının səthi-aktivlikləri və kerosin-su sərhədlərində tədqiq edilmiş və kolloid-kimyəvi parametrləri hesablanmışdır.

#### 5. Bitki yağları əsasında alınmış etilolamidlərin oksipropil törəmələri


Yuxarıda qeyd edildiyi kimi bitki yağları əsasında sintez edilmiş mono- və dietilolamidlər yüksək səthi-aktiv almaqla yanaşı effektiv neftyigma və neftdispersləmə qabiliyyətinə malikdirlər. Bitki yağları əsasında sintez edilmiş monoetilolamidlər suda həll olmayan bərk, dietilolamidlər isə suda həll olan maye halında olan maddələrdir. Bu reagentlərin hidrofil-lipofil balanslarını dəyişmək eyni zamanda hidrofil hissənin payını artırmaq məqsədi ilə onlar müxtəlif mol nisbətində (1:1-1:7) propilen oksidi (PO) ilə oksipropilləşdirilmişdir.

Bu məqsədə qarğıdalı, pambıq və zeytun yağları turşu fraksiyalarının monoetilolamidləri, qarğıdalı və zeytun yağı turşu fraksiyalarının dietilolamidləri sintez edilmişdir. Bitki yağının etanolaminə nisbəti 1:3 götürülmüş və reaksiya 130-150 °C-də 14-15 saat müddətində aparılmışdır. Mono- və dietilolamidlərin alınma reaksiyasının sxemi aşağıdakı kimidir:



Burada R-turşu qalığında olan karbohidrogen radikalıdır.

Triqliseridlərin qarşılıqlı təsir reaksiyası 1:3 mol nisbətində, 130-140 °C-də 14-16 saat müddətində aparılmışdır. Reaksiyanın ümumi sxemi aşağıdakı kimidir: Reaksiya PO ilə oksipropilləşdirilmişdir. Reaksiya 130-140 °C-də 14-18 saat müddətində azot mühitində aparılmışdır. Reaksiyaların ümumi sxemləri aşağıdakı kimidir:



Burada  $n=m+r$  oksipropilleşmə dərəcəsi, R-turşu qalığında olan karbohidrogen radikalıdır.

Sintez edilmiş oksipropil törəmələri qəhvəyi rəngli mayelərdir. Onlar suda qismən, etanol, propanol, aseton,  $\text{CCl}_4$ , kerosində yaxşı həll olurlar. Sintez edilmiş oksipropil törəmələrinin quruluşları  $^1\text{H}$ - UB- və NMR-spektroskopiya üsulu ilə identifikasiya edilmiş və səthi aktivlikləri kerosin-su sərhədlərində tədqiq edilmişdir.

Sintez edilmiş bütün reagentlərin neftyiğma və neftdispersləmə qabiliyyəti üç müxtəlif (distillə, içməli və dəniz) su səthində Ramana nefti timsalında tədqiq edilmişdir. Tədqiqatlar əsasən qalınlığı 0,16 mm olan neft ləkəsi üzərində aparılmışdır. Neftyiğma qabiliyyəti daha yüksək olan reagentlərin neftyiğma qabiliyyəti isə müxtəlif neftlərin (Balaxanı, Neft Daşları, Gündəşli və Azərbaycan neftlərinin qarışığı) timsalında tədqiq edilmişdir.

- 2 Layihənin həyata keçirilməsi üzrə planda nəzərdə tutulmuş işlərin yerinə yetirilmə dərəcəsi (faizlə qiymətləndirməli)

100%

- 3 Hesabat dövründə alınmış elmi nəticələr (onların yenilik dərəcəsi, elmi və təcrübi əhəmiyyəti, nəticələrin istifadəsi və tətbiqi mümkün olan sahələr aydın şəkildə göstərilməlidir)

Kokos, palma və raps yağı turşu fraksiyaları əsasında alınmış duzlar ilk dəfə sintez edilmişdir. Damcı üsulu ilə müəyyən edilmişdir ki, sintez edilmiş duzlar yüksək səthi aktivliyə malikdir. Onlar su-hava sərhədində səthi gərilmənin qiymətini  $72 \text{ mN/m-dən } 23-25 \text{ mN/m-ə}$  qədər endirir.

İlk dəfə qarğıdalı, zeytin, kokos, palma və raps yağları əsasında bir mərhələli üsulla amidoaminlər sintez edilmişdir. Damcı və stalagmometrik üsullarla müəyyən edilmişdir ki, sintez edilmiş amidoaminlər yüksək səthi aktivliyə malikdir. Onlar su-hava sərhədindəki səthi gərilmənin qiymətini  $72 \text{ mN/m-dən } 44-45 \text{ mN/m-ə}$ , kerosin-su sərhədindəki fazalararası gərilməni  $46,5 \text{ mN/m-dən } 2-5 \text{ mN/m-ə}$  qədər endirir.

İlk dəfə olaraq qarğıdalı, zeytin, pambıq, kokos, palma və raps yağları əsasında bir mərhələli üsulla metiletilolamidlər sintez edilmişdir. Damcı və stalagmometrik üsullarla müəyyən edilmişdir ki, sintez edilmiş metiletilolamidlər yüksək səthi aktivliyə malikdir. Onlar su-hava sərhədindəki səthi gərilmənin qiymətini  $72 \text{ mN/m-dən } 30,9-62,3 \text{ mN/m-ə}$ , kerosin-su sərhədindəki fazalararası gərilməni  $46,5 \text{ mN/m-dən } 0,7-2,3 \text{ mN/m-ə}$  qədər endirir. Fosfat modifikatları isə kerosin-su sərhədindəki fazalararası gərilməni  $46,5 \text{ mN/m-dən } 8,1-20,2 \text{ mN/m-ə}$  qədər endirir.

Qarğıdalı, zeytin və pambıq yağı turşu fraksiyasını monoetilolamidlərin oksipropil törəmələri, həmçinin qarğıdalı və zeytin yağı turşu fraksiyalarının dietilolamidlərin oksipropil törəmələri ilk dəfə sintez edilmişdir. Stalagmometrik üsullarla müəyyən edilmişdir ki, sintez edilmiş oksipropil törəmələri kerosin-su sərhədində fazalararası gərilməni  $46,5 \text{ mN/m-dən } 1,2 \text{ mN/m-ə}$  qədər azaldır.

Sintez edilmiş yağı turşuları duzlarından raps yağı əsasında alınmış duzlar daha yüksək neftyiğma qabiliyyətinə malikdir. Raps yağı turşu fraksiyasının morfolin duzu (5%-li sulu məhlul halında, dəniz suyunda) digər duzlardan fərqli olaraq dəniz suyunda daha yüksək effektə malikdir, onun neftyiğma əmsalı ( $K$ )  $30,4$ -ə bərabərdir. Reagentin təsir müddəti isə 9 gündən

çoxdur.

Raps yağı turşu fraksiyasının etilendiamin duzu isə distillə suyunda yüksək effektə malikdir. Onun neftyığma əmsalı 40,5-ə bərabərdir, reagentin təsir müddəti isə 9 gündən çoxdur.

Palma yağı turşu fraksiyası metilaminoetanol və dietilentriamin duzları distillə suyunda digər palma yağı turşu fraksiyası əsasından alınmış duzlardan daha yüksək təsire malikdir. Bu duzların neftyığma əmsalı 3 gün müddətinə  $K=30,4$  olur.

Kokos yağı turşu fraksiyasının etilendiamin duzu distillə suyunda yüksək neftyığma nümayiş etdirir. ( $K=38,0$ , reagentin təsir müddəti isə 2 gündür).

Zeytun yağı əsasında sintez edilmiş amidoaminlər digər amidoaminlərlə müqayisədə yüksək neftyığma əmsalına malikdir. Belə ki, qarğıdalı yağı turşu fraksiyasının PEPA ilə amidinin 5%-li etanol məhlulu distillə suyunda neftyığma əmsalı 60,8-ə bərabər olur. İcməli suda isə neftyığma əmsalı 40,5-ə bərabər olur. Reagentin təsir müddəti isə 5 gündən çoxdur. Dəniz suyunda isə 95-98% neftdispersləmə müşahidə olunur.

Qarğıdalı yağı turşu fraksiyasının EDA, DETA və PEPA ilə amidoaminləri də yüksək neftyığma qabiliyyətinə malikdir. DETA əsasında sintez edilmiş amidoamin 5%-li sulu məhlul halında, distillə suyunda digər amidoaminlərdən fərqli olaraq daha yüksək neftyığma əmsalına (40,5) malik olur. Reagentin təsir müddəti isə 7 gündən çoxdur.

Palma yağı və PEPA-nın qarşılıqlı təsirində alınmış amidoamin isə 5%-li etanol məhlulu halda daha yüksək effektə malikdir. Belə ki, bu amidoamin hər üç suda 97-98% neftdispersləmə qabiliyyətinə malikdir, reagentin təsir müddəti isə 5 gündən çoxdur.

Kokos yağı və EDA əsasında alınmış amidoamin durulaşmamış halda içməli suda yüksək effektivliyə malikdir.  $K=30,4$  olan halda reagentin təsir müddəti 5 gündən çox olur. Bu amidoaminin 5%-li sulu məhlulu isə dəniz suyunda neftyığma əmsalı 24,3-ə bərabər, təsir müddəti isə 5 gündən çox olmuşdur.

Metiletilolamidlərdən isə raps yağı əsasında sintez edilmiş metiletilolamidinin 5%-li sulu məhlulu dəniz suyunda digər metiletilolamidlər və onların 5%-li sulu məhlullarla müqayisədə yüksək neftyığma əmsalına malikdir. Belə ki, raps yağı turşu fraksiyasının metiletilolamidinin 5%-li sulu məhlulu distillə, içməli və dəniz sularında neftyığma əmsalı 60,8-ə bərabər olur. Reagentin təsir müddəti isə 7 gündən çoxdur. Durulaşdırılmamış metiletilolamid isə distillə suyunda  $K_{max}=17,4$ -ə, içməli suda  $K_{max}=40,5$ -ə bərabər, dəniz suyunda isə 95,9% neftdispersləmə müşahidə olunur.

Qarğıdalı yağı turşu fraksiyasının metiletilolamidi həm durulaşdırılmamış halda, həm də 5%-li sulu distillə və içməli sularda neftyığma əmsalı  $K_{max}=40,5$ -ə bərabər olur. Reagentin təsir müddəti isə 5 gündən çoxdur. Dəniz suyunda isə yüksək neftdispersləmə müşahidə edilir (97,8%, təsir müddəti 5 gündən çoxdur).

Zeytun yağı turşu fraksiyasının metiletilolamidi distillə suyunda yüksək neftyığma qabiliyyətinə malikdir ( $K_{max}=60,8$ , reagentin təsir müddəti 5 gündən çoxdur). Dəniz suyunda isə 99,2% neftdispersləmə effektinə malik olmuşdur.

Pambıq və palma yağları əsasında alınmış metiletilolamidlərin 5%-li sulu məhlulları distillə suyunda  $K_{max}=30,4$ -ə bərabər neftyığma əmsalına malik olur. İcməli suda isə reagent ilkin saatlarda dispersləmə (93,4-99,8%), sonradan isə neftyığma (30,4) qabiliyyəti nümayiş etdirir.

Kokos yağı turşu fraksiyasının metiletilolamidi həm durulaşdırılmamış halda, həm də 5%-li sulu məhlul halında hər üç suda (distillə, içməli və dəniz) əsasən neftdispersləmə (95,8-97,9%) effektini nümayiş etdirir. Reagentin təsir müddəti isə 7 gündən çox olmuşdur.

Qarğıdalı yağı turşu fraksiyasının metiletilolamidinin fosfatı ilkin amiddən fərqli olaraq dəniz suyunda yüksək neftyığma qabiliyyəti nümayiş etdirir. Belə ki, reagent durulaşdırılmamış halda dəniz suyunda neftyığma əmsalı 30,4-ə, 5% sulu dispersiya halında isə 40,5-ə bərabər olur.

Palma yağı turşu fraksiyası metiletilolamidin fosfatı da durulaşmamış halda dəniz suyunda neftyığma əmsalı 40,5-ə bərabər olur. Onun 5%-li sulu dispersiyası isə nisbətən aşağı neftyığma ( $K=24,3$ ) qabiliyyətinə bərabərdir.

Kokos yağı turşu fraksiyası metiletilolamidini fosfatlaşdırıldıqda onun neftyığma qabiliyyəti artır.

Metiletitolamid özü neftdispersləmə xassəyə malik olduğu halda, onun fosfatı əsasən neftyığma xassə nümayiş etdirir. Kokos yağı turşu fraksiyası metiletitolamidin fosfatı durulaşdırılmamış halda distillə suyunda  $K_{max}=60,8$ , içməli suda  $K_{max}=40,5$ , dəniz suyunda isə  $K_{max}=15,2$  neftyığma effektinə bərabər olur. 5%-li sulu dispersiya halında isə yalnız distillə suyunda ilkin saatda neftyığma ( $K=40,5$ ) nümayiş etdirse də digər hallarda neftdispersləmə qabiliyyəti (83,9-97,9%) nümayiş etdirir.

Oksipropil törəmələrindən isə qarğıdalı və pambıq yağı turşu fraksiyalarının monoetitolamidlərin oksipollşmə dərəcəsi ( $n$ )  $n=1$  olan reagentləri distillə və dəniz sularında yüksək neftyığma qabiliyyəti nümayiş etdirir ( $K=60,8$ ). Reagentin təsir müddəti isə 7 gündür. Pambıq yağı turşu fraksiyاسının monoetitolamidlərinin oksipropil törəmələrində oksipollşmə dərəcəsi artdıqca neftyığma qabiliyyəti neftdispersləmə ilə əvəz olunur.

Zeytun yağı turşu fraksiyası dietilolamidinin  $n=1$  oksipollşmə dərəcəsinə malik olan reagent həm durulaşdırılmamış halda, həm də 5%-li sulu məhlul şəklində dəniz suyunda yüksək neftyığma nümayiş etdirir ( $K=60,8$ ). Reagentin təsir müddəti isə 7 gündən çoxdur. Oksipollşmə dərəcəsi artdıqca isə neftyığma neftdispersləmə ilə əvəz olunur.

Qarğıdalı yağı turşu fraksiyası dietilolamidi əsasında sintez edilmiş oksipropil törəmələri isə oksipollşmə dərəcəsi 3-ə qədər olan reagentlər distillə və içməli sularda neftyığma, dəniz suyunda isə neftdispersləmə qabiliyyəti (97-99%) nümayiş etdirir. Oksipollşmə dərəcəsi atdıqca neftyığma neftdispersləmə ilə əvəz olunur.

Müqayisəli tədqiqatlar zamanı müəyyən edilmişdir ki, bitki mənşəli triqliseridlər əsasında alınmış duzlar minerallaşma dərəcəsi yüksək olan sularда nisbətən zəif neftyığma effektinə, aminoamid tipli SAM-lar yüksək neftyığma effektinə malik olsa da onun təsir müddəti 5 gün, metiletitolamidlər və monoetitolamidlərin aşağı oksipollşmə dərəcəsinə malik olan reagentlər isə minerallaşma dərəcəsi yüksək olan sularda daha yüksək təsir müddətinə malikdir (7 gün).

Reagentin effektivliyinə neft ləkəsini qalınlığının təsirini öyrənmək üçün neftin qalınlığı 0,08; 0,16; 0,32; 0,48 mm qalınlıqlı neft ləkələri üzərində tədqiqatlar aparılmış və müəyyən edilmişdir ki, neft ləkəsini qalınlığı artdıqca reagentin effektivliyi azalır. Sintez edilmiş reagentlər qalınlığı 0,32 mm olan neft ləkələri üçün tətbiq edilə bilər.

Qarğıdalı yağı turşu fraksiyاسının monoetitolamidinin  $n=5$  olan oksipropil törəməsinin müxtəlif neftlərin (Balaxanı, Neft Daşları, Günəşli və Azərbaycan neftlərinin qarışığı) timsalında neftyığma və neftdispersləmə qabiliyyəti tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, reagent digər neftlərdə də yüksək neftyığma və neftdispersləmə qabiliyyətinə malikdir. Neftin özlülüyü azaldıqca reagentin effektivliyi artır.

Metiletitolamid və monoetitolamidin aşağı oksipollşmə dərəcəsinə malik olan oksipropil efirləri yüksək neftyığma qabiliyyəti reagentlər olduğunu nəzərə alaraq dənizlərə, göllərə, çaylara və digər su hövzələrinə dağlımış nazik neft təbəqələrini kənarlaşdırmaq məqsədi ilə tətbiq edilə bilər.

Layihə üzrə elmi nəşrlər (elmi jurnallarda məqalələr, monografiyalar, icmaller, konfrans materiallarında məqalələr, tezislər) (dərc olunmuş, çapa qəbul olunmuş və çapa göndərilmişləri ayrılıqda qeyd etməklə, uyğun məlumat - jurnalın adı, nömrəsi, cildi, səhifələri, nəşriyyat, indeksi, Impact Factor, həmmüəlliflər və s. bunun kimi məlumatlar - ciddi şəkildə dəqiqli olaraq göstərilməlidir) (surətlərini kağız üzərində və CD şəklində əlavə etməli!)

#### Dərc olunmuş məqalələr

- Rahimov R.A., Asadov Z.H. Coconut oil fatty acid ammonium-type salts. *Journal of Molecular Liquids*, Volume 182, June 2013, Pages 70–75. Published by Elsevier, ISSN: 0167-7322, Impact factor - 1,580

<http://dx.doi.org/10.1016/j.molliq.2013.03.013>

#### Çapa qəbul olunmuş məqalələr

- Rahimov R.A., Asadov Z.H. Ammonium salts of palm oil fatty acid. *Journal of Oil Palm Research*. Publisher: Malaysian Palm Oil Board, ISSN: 1511-2780, Impact Factor-0,237.

2. Rəhimov R.A. Qarğıdalı yağı və polietilenpoliamin əsasında yeni səthi-aktiv maddələr, onların neftyığma və neftdispersləmə xassələri, *Gənc alimlərin əsərləri*.
  3. Rəhimov R.A. Su səthinin neft və neft məhsullarından təmizlənməsi üsulları, *Standartlar: elm və həyat jurnalı*.
  4. Əsədov Z.H., Rəhimov R.A., Zərbəliyeva İ.A., Salamova N.V. Bitki yağları əsasında yeni neftyığıcı və neftdispersleyici reagentlər, (*1st International Chemistry and Chemical Engineering Conference*) *Journal of Qafqaz University*, ISSN 1302-6763
- Çap olunmuş tezislər.

1. Рагимов Р.А., Асадов З.Г., Ахмедова Г.А. Новые нефтесобирающие и нефтедиспергирующие поверхностно-активные аммониевые соли на основе фракции кислот пальмового масла и их свойства, Сборник трудов V Международной заочной научно-практической конференции молодых ученых, Актуальные проблемы науки и техники, Уфа, 22-24 ноября 2012.
2. Рагимов Р.А., Асадов З.Г. Новые поверхностно-активные соли на основе кислотной фракции пальмового масла и их свойства, VII Всероссийская школа-конференция молодых ученых «Теоретическая и экспериментальная химия жидкокомпозитных систем» (Крестовские чтения) Тезисы докладов, Иваново, 12-16 ноября 2012.
3. Рагимов Р.А., Асадов З.Г., Ахмедова Г.А., Саламова Н.В. Новые поверхностно-активные соли на основе кислотной фракции рапсового масла, Сборник трудов I Международная Интернет-конференция, На стыке наук. Физико-химическая серия, Казань, 24-25 января 2013. с. 208
4. Асадов З.Г., Рагимов Р.А., Зарбалиева И.А., Саламова Н.В. Ахмедова Г.А. Синтез и свойства ПАВ на основе метиламиноэтанола и триглицеридов растительных масел, IX Международной научно-практической конференции, «Современные научные достижения – 2013» (Чехия, Прага).

<http://www.rusnauka.com/4 SND 2013/Chimia/5 128181.doc.htm>

5 İxtira və patentlər, səmərələşdirici təkliflər

-

6 Layihə üzrə ezamiyyətlər (ezamiyyə baş tutmuş təşkilatın adı, şəhər və ölkə, ezamiyyə tarixləri, həmçinin ezamiyyə vaxtı baş tutmuş müzakirələr, görüşlər, seminarlarda çıxışlar və s. dəqiq göstərilməlidir)

-

7 Layihə üzrə elmi ekspedisiyalarda iştirak (əgər varsa)

-

8 Layihə üzrə digər tədbirlərdə iştirak

-

9 Layihə mövzusu üzrə elmi məruzələr (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s. çıxışlar) (məlumat tam şəkildə göstərilməlidir: a) məruzənin növü: plenar, dəvətli, şifahi və ya divar məruzəsi; b) tədbirin kateqoriyası: ölkədaxili, regional, beynəlxalq)

-

10 Layihə üzrə əldə olunmuş cihaz, avadanlıq və qurğular, mal və materiallar, komplektlaşdırma məmulatları

-

11 Yerli həmkarlarla əlaqələr

-

12 Xarici həmkarlarla əlaqələr

<b>13</b>	Layihə mövzusu üzrə kadr hazırlığı (əgər varsa)
-	
<b>14</b>	Sərgilərdə iştirak (əgər baş tutubsa)
-	
<b>15</b>	Təcrübəartırmada iştirak və təcrübə mübadiləsi (əgər baş tutubsa)
-	
<b>16</b>	Layihə mövzusu ilə bağlı elmi-kütləvi nəşrlər, kütləvi informasiya vasitələrində çıxışlar, yeni yaradılmış internet səhifələri və s. (məlumatı tam şəkildə göstərilməlidir)
-	

**SİFARIŞÇI:**  
Elmin İnkışafı Fondu

Baş məsləhətçi  
Həsənova Günel Cahangir qızı

(imza)

" 10 " iyun 2013 -cü il

*Zəstəmoniçev X. H. Kəlibyev*  
Baş məsləhətçi  
Babayeva Ədilə Əli qızı

(imza)

" 10 " iyun 2013 -cü il

**İCRAÇI:**  
Rəhimov Rəvan Abdullətif oğlu

*Rətt*

(imza)

" 10 " iyun 2013 -cü il



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

MÜQAVİLƏYƏ ƏLAVƏ

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun  
elmi-tədqiqat programlarının, layihələrinin və digər elmi tədbirlərin  
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə  
2011-ci il üçün Gənc Alim və Mütəxəssislərin müsabiqəsinin  
(EIF/GAM-2011-2(4)) qalibi olmuş və yerinə  
yetirilmiş layihə üzrə

### ALINMIŞ NƏTİCƏLƏRİN ƏMƏLİ (TƏCRÜBİ) HƏYATA KEÇİRİLMƏSİ VƏ LAYİHƏNİN NƏTİCƏLƏRİNDƏN GƏLƏCƏK TƏDQİQATLARDA İSTİFADƏ PERSPEKTİVLƏRİ HAQQINDA MƏLUMAT VƏRƏQİ (Qaydalar üzrə Əlavə 16)

\_\_\_\_\_

Layihənin adı: Suyun səthinə dağılmış neftin nazik təbəqəsini kənar etmək üçün ekoloji zərərsiz səthi-aktiv reagentlərin sintezi və tədqiqi

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Rəhimov Rəvan Abdullətif oğlu

Qrantın məbləği: 40 000 manat

Layihənin nömrəsi: EIF/GAM-1-2011-2(4)-26/18/4-M-12

Müqavilənin imzalanma tarixi: 11 may 2012-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 12 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 1 iyun 2012-ci il – 1 iyun 2013-cü il

#### 1. Layihənin nəticələrinin əməli (təcrübi) həyata keçirilməsi

1 Layihənin əsas əməli (təcrübi) nəticələri, bu nəticələrin məlum analoqlar ilə müqayisəli xarakteristikası

Sintez edilmiş reagentlərin neftyığma və neftdispersləmə qabiliyyəti xaricdə istehsal olunan DH-75 (Rusiya) və GLOW (Norveç) neftyığıcı və neftdispersləyici reagentlərlə müqayisəli tədqiq edilmişdir. Təcrübələr zamanı müəyyən edilmişdir ki, bitki yağları əsasında sintez edilmiş metiletilolamidlər və onların fosfat modifikasiatları

sintez edilmiş monoetilolamidlərin oksipropil törəmələri hər üç suda (distillə, içməli, dəniz) xarici analoqlardan yüksək neftyığma və neftdispesləmə nümayiş etdirir. Belə ki, sintez etdiyimiz raps yağıının metiletolamidinin 5%-li sulu məhlulu hər üç suda neftyığma əmsali (K) 60,8 olduğu halda  $\Delta H$ -75-inki 37,6-ya bərabər olur. Eyni zamanda sintez etdiyimiz reagentin təsir müddəti  $\Delta H$ -75-dən 1,5-2 dəfə çoxdur. Qarğıdalı yağı əsasında sintez edilmiş monoetilolamidin oksipropil törəməsinin 5%-li sulu məhlulu da  $\Delta H$ -75-dən daha yüksək neftyığma effektinə malikdir.

Təkcə yuxarıda qeyd etdiyimiz reagentlərdən başqa digər bəzi reagentlər də dünyada analoqlarla rəqabət aparmaq qabiliyyətinə malikdirlər

2

Layihənin nəticələrinin əməli (təcrübi) həyata keçirilməsi haqqında məlumat (istehsalatda tətbiq (tətbiqin aktını əlavə etməli); tədris və təhsildə (nəşr olunmuş elmi əsərlər və s. – təhsil sisteminə tətbiqin aktını əlavə etməli); bağlanmış xarici müqavilələr və ya beynəlxalq layihələr (kimlə bağlanıb, müqavilənin və ya layihənin nömrəsi, adı, tarixi və dəyəri); dövlət proqramlarında (dövlət orqanının adı, qərarın nömrəsi və tarixi); ixtira üçün alınmış patentlərdə (patentin nömrəsi, verilmə tarixi, ixtiranın adı); və digərlərində)

1

## 2. Layihənin nəticələrindən gələcək tədqiqatlarda istifadə perspektivləri

1

Nəticələrin istifadəsi perspektivləri (fundamental, tətbiqi və axtarış-innovasiya yönü elmi-tədqiqat layihə və proqramlarında; dövlət proqramlarında; dövlət qurumlarının sahə tədqiqat proqramlarında; ixtira və patent üçün verilmiş ərizələrdə; beynəlxalq layihələrdə; və digərlərində)

Sintez edilmiş reagentlər yüksək səthi-aktiv olmaqla yanaşı effektiv neftyığıcı və neftdispersləyici qabiliyyətinə malikdirlər. Bu reagentlərdən neftyığma qabiliyyəti ən yüksək olanlar (bitki yağıları metiletolamidləri və onların fosfat modifikatları, bitki yağı monoetilolamidlərin oksipropil törəmələri) praktiki əhəmiyyətlidir. Eyni zamanda onlar ilk dəfə sintez edilmiş reagentlərdir. Gələcəkdə bu reagentlərin sintezi və tədqiqinə aid patentin alınması üçün tədqiqatlar davam etdirilməsi, həmçinin bu reagentlərin sənaye-təcrübi sınaqlarının keçirilmə üçün işlər aparılması məqsədə uyğun hesab edirik.

Bundan əlavə sintez edilmiş səthi-aktiv maddələr (SAM) digər tətbiq sahələrinin (korroziyaya qarşı inhibitor xassələri, antibakterial xassələri, bioloji aktivliyi və s.) araşdırılması da maraqlı kəsb edir.

Tədqiqatlar zamanı alınmış nəticələr bir neçə yeni elmi istiqamətlərdə işlərin görülməsinə yol açmışdır. Belə ki, polietilenpoliamin (etilendiamin-EDA, dietilentriamin-DETA, polietilenpoliamin-PEPA) əsasında sintez edilmiş amidoaminlərdə olan -NH və -NH<sub>2</sub> reaksiya qabiliyyətli qruplar olduğu üçün amidoamin tipli SAM-ların xassələrini məqsədə uyğun şəkildə dəyişdirmək mümkündür. Belə ki, amidoaminlər suda vis həll olduyüllü haldə onların

üzvi turşu ilə duzları suda yaxşı həll olur.

Bundan başqa bitki yağları komplekslərini və metiletololamidlərini də oksipropilləşdirməklə yeni sinif SAM-lar almaq olar.

**SİFARIŞÇI:**

Elmin İnkışafı Fondu

Baş məsləhətçi

Həsənova Günel Cahangir qızı

(imza)

" 10 " iyun 2013 -cü il

Baş məsləhətçi

Babayeva Ədilə Əli qızı

(imza)

" 10 " iyun 2013 -cü il

**İCRAÇI:**

Layihə rəhbəri

Rəhimov Rəvan Abdullətif oğlu



(imza)

" 10 " iyun 2013 -cü il



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

### MÜQAVİLƏYƏ ƏLAVƏ

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun  
elmi-tədqiqat programlarının, layihələrinin və digər elmi tədbirlərin  
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə  
2011-ci il üçün Gənc Alim və Mütəxəssislərin müsabiqəsinin  
(EİF/GAM-2011-2(4)) qalibi olmuş və yerinə  
yetirilmiş layihə üzrə

### ALINMIŞ ELMİ MƏHSUL HAQQINDA MƏLUMAT (Qaydalar üzrə Əlavə 17)

Layihənin adı: Suyun səthinə dağılmış neftin nazik təbəqəsini kənar etmək üçün ekoloji zərərsiz səthi-aktiv reagentlərin sintezi və tədqiqi

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Rəhimov Rəvan Abdullətif oğlu

Qrantın məbləği: 40 000 manat

Layihənin nömrəsi: EİF/GAM-1-2011-2(4)-26/18/4-M-12

Müqavilənin imzalanma tarixi: 11 may 2012-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 12 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 1 iyun 2012-ci il – 1 iyun 2013-cü il

Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır

#### 1. Elmi əsərlər (sayı)

№	Elmi məhsulun növü	Tamlıq dərəcəsi		Çapa qəbul olunmuş və ya çapda olan	Çapa göndərilmiş
		Dərc olunmuş			
1.	Monoqrafiyalar  həmçinin, xaricdə çap olunmuş	-	-	-	-
2.	Məqalələr	1	3	-	-

	həmçinin xarici nəşrlərdə	1	1	-
3.	Konfrans materiallarında məqalələr	-	1	-
	O cümlədən, beynəlxalq konfras materiallarında	-	1	-
4.	Məruzələrin tezisləri	4	-	-
	həmçinin, beynəlxalq tədbirlərin toplusunda	3	-	-
5.	Digər (icmal, atlas, kataloq və s.)	-	-	-

## 2. İxtira və patentlər (sayı)

Nö	Elmi məhsulun növü	Alınmış	Verilmiş	Ərizəsi verilmiş
1.	Patent, patent almaq üçün ərizə	-	-	-
2.	İxtira	-	-	-
3.	Səmərələşdirici təklif	-	-	-

## 3. Elmi tədbirlərdə məruzələr (sayı)

Nö	Tədbirin adı (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s.)	Tədbirin kateqoriyası (ölkədaxili, regional, beynəlxalq)	Məruzənin növü (plenar, dəvətli, şifahi, divar)	Sayı
1.				
2.				
3.				

**SİFARIŞÇI:**  
Elmin İnkişafı Fondu

Baş məsləhətçi  
Həsənova Günel Cahangir qızı

**İCRƏÇİ:**  
Layihə rəhbəri  
Rəhimov Rəvan Abdullətif oğlu